

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ

31 dekabr 2023-cü il tarixində tamamlanan il üzrə

**MÜSTƏQİL AUDİTORLARIN HESABATI
VƏ
MALİYYƏ HESABATLARI**

Azərbaycan Respublikası, Bakı şəhəri
2024-cü il

MALİYYƏ HESABATLARININ İSTİFADƏÇİLƏRİNƏ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin

31 dekabr 2023-cü il tarixində tamamlanan il üzrə maliyyə hesabatlarının hazırlanmasına və təqdim edilməsinə görə məsuliyyətlə bağlı

RƏHBƏRLİYİN BƏYANATI

Bu bəyanat “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsinin (“Təşkilat”) 31.12.2023-cü il tarixində tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarına dair Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri, sərbəst auditor İ.S. Süleyman və “Tax Audit” MMC-nin direktoru-auditoru R.O. Balakişiyevdən ibarət auditor qrupunun hazırladığı auditor hesabatında şərh edilən məsələlərə görə Təşkilatın rəhbərliyinin (“Rəhbərlik”) məsuliyyətini auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır. “Rəhbərlik” ifadəsinin açıqlaması üçün bu maliyyə hesabatlarına izahədici qeydlərin 1 sayılı qeydinə (səh. 13) diqqət çəkirik.

Rəhbərlik Təşkilatda mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və Muhasibat Uçotunun Beynəlxalq Standartları ilə müəyyən edilmiş qaydalara uyğun aparılmasına və 31 dekabr 2023-cü il tarixinə Təşkilatın maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə maliyyə-təsərrüfat əməliyyatlarının nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitaldakı dəyişiklikləri əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun düzgün hazırlanmasına və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən Təşkilat 31 dekabr 2023-cü il tarixində tamamlanan il üzrə maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmişdir.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik:

- uyğun mühasibat uçotu prinsiplərinin seçilməsinə və mütəmadi olaraq tətbiq edilməsinə görə,
- maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanmasına və ya əgər bu standartlardan hər hansı bir əhəmiyyətli kənarlaşmalar varsa, bu kənarlaşmaların maliyyə hesabatlarında açıqlanmasına və izah edilməsinə görə,
- maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının xüsusi tələblərinə uyğunluğu istifadəçilərə Təşkilatın maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə bununla bağlı maliyyə hesabatlarında əlavə açıqlamaların təmin edilməsinə görə,
- məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsinə görə,
- yaxın gələcəkdə Təşkilat fəaliyyətini normal şərtlər altında davam etdiridiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasılısızlıq prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Təşkilatın daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanmasına, qurulmasına və möhkəmləndirilməsinə,
- Təşkilatın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkilinə,
- Təşkilatda mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmasına,
- mümkün imkanlardan istifadə edərək Təşkilatın aktivlərinin etibarlı mühafizəsinin təşkilinə,
- saxtakarlıq, yanlışlıq və digər qanunazidd halların müəyyən edilməsinə və qarşısının vaxtında alınmasına,

- audit nəticəsində Təşkilatın fəaliyyətində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik bununla təsdiq edir ki, Təşkilatın maliyyə vəziyyətini tələb olunan dəqiqliklə açıqlaya bilən, maliyyə hesabatlarının Azərbaycan Respublikası qanunvericiliyinin və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun olmasını təmin edən müvafiq və adekvat mühasibat müxabirləşmələrinin doğruluğuna yetərli dərəcədə diqqət yetirilmişdir.

Rəhbərlik bəyan edir ki, 31 dekabr 2022-ci il tarixində başa çatan hesabat dövrü üzrə Təşkilatın maliyyə hesabatlarının auditü "Elvi Audit" MMC (VÖEN 1702360181) tərəfindən aparılmış və müstəqil auditorun 20.02.2023-cü il tarixli hesabatı (auditor rəyi) ilə rəsmiləşdirilmişdir.

Rəhbərlik təsdiq edir ki, 31 dekabr 2023-cü il tarixində başa çatan hesabat dövrünün auditinin aparılması üçün başqa kənar auditorla xidmət müqaviləsi bağlanmamışdır və başqa auditor tərəfindən həmin dövr üzrə maliyyə hesabatlarının auditü aparılmamışdır.

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi" PHŞ-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri


T.T.Əhmədov

Baş mühasib, maliyyə şöbəsi müdirinin müavini

A.N.İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri

10 iyun 2024-cü il





INDEPENDENT AUDITOR
Ilham Suleyman oğlu Suleyman

Audit license/İcazə № SA/309
Dated/Tarixi: 27.04.2022-ci il

SƏRBƏST AUDİTOR
İlham Süleyman oğlu Süleyman

Address: Appart.17, building 112, Badamdar-2, Sabail district, Baku, AZ1021, Azerbaijan Republic, tel.: (+994 50) 201 66 10
Ünvan: Azərbaycan Respublikası, AZ1021, Bakı şəh., Səbail r-nu, Badamdar qəs., Badamdar şössesi, Giriş 1, ev 112, mənz. 17

Müstəqil Auditorların Hesabatı
“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin rəhbərliyinə
Maliyyə hesabatları üzrə auditor rəyi

Rəy

Biz, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin (“Təşkilat”) 31 dekabr 2023-cü il tarixində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əsas mühasibat prinsiplərinin icmali da daxil olmaqla maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə Təşkilatın maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəketini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün və ədalətli şəkildə eks etdirir.

Rəy üçün əsas

Biz, auditi Beynəlxalq Audit Standartlarının (“BAS”) əsasında aparmışq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorların öhdəlikləri” bölməsində eks olunmuşdur. Biz Peşəkar Mühasiblərin Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları Şurasının (“IESBA”) prinsiplərinə uyğun olaraq Təşkilatdan asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblər və IESBA Məcəlləsi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq auditor sübutları əldə etdiyimizi hesab edirik.

Əhəmiyyətli nüanslar- Müqayisəli məlumat

31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə təqdim edilmiş müqayisəli məlumatların yenidən təsnif edildiyini göstərən, bu maliyyə hesabatlarının 5 sayılı qeydinə (səh.18) diqqət çekirik.Bu məsələ ilə bağlı rəyimiz dəyişmişir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair auditor rəyinin formalasdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul şəxslərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatların saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Təşkilatı ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa real alternativin olmadığı hallar istisna olmaqla, rəhbərlik Təşkilatın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Təşkilatın fəaliyyətinin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına və maliyyə hesabatlarında fəaliyyətin fasiləsizliyi

prinsipinin istifadə olunmasına görə məsuliyyət daşıyır. Təşkilatda idarəetməyə məsul şəxslər maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlerdən irəli gələn əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmlı olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik.

Biz həmçinin:

- mövcud şərtlərdə müvafiq olacaq, lakin Təşkilatın daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün müvafiq daxili nəzarət sistemi haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasetlərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Təşkilatın fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənlilik olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır; bununla belə, gələcəkdə baş verəcək hadisələr və şərtlər Təşkilatın işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər;
- maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib, etdirmədiyini təhlil edirik.

Biz, audit yoxlaması zamanı daxili nəzarətdə aşkar edilmiş ciddi çatışmazlıqların əhatə dairəsini müəyyən edir və bunlarla bağlı idarəetmə üzrə məsul şəxslərlə əlaqə saxlayırıq. Müstəqilliyyə dair müvafiq etik tələblərə əməl etməyimiz, müstəqilliyyimiz və müvafiq hallarda görülən təhlükəsizlik tədbirləri ilə bağlı məsələləri Təşkilatın rəhbərliyinə təqdim edirik.

Rəhbərliklə müzakirə edilmiş məsələlərdən əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk. Belə halları, məsələ ilə əlaqədar olan qanun və qaydalar məsələni ictimaiyyətə açıqlamağa mane olmadığı təqdirdə, biz öz hesabatımızda qeyd edirik və ya məsələnin açıqlanmasının ictimai maraqlara mənfi təsirinin ola biləcəyini müəyyənləşdirikdə, belə məsələlərin açıqlanması auditorun hesabatında təsvir olunmamalıdır.

Sərbəst auditor (VÖEN: 1700230312)

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 27.04.2022-ci il tarixli SA/309 sayılı İcazə



İlham Süleyman oğlu Süleyman

"Tax Audit" MMC-nin (VÖEN 1202650121) direktoru-auditoru

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən
verilmiş 22.01.2022-ci il tarixli AT/243 sayılı İcazə

Bakı şəhəri, 10 iyun 2024-cü il



“TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ” PHŞ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2023-cü il tarixinə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	İzahedici qeydin №-si	2023	2022 (yenidən təsnif edilmiş)
Aktivlər			
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıq	6	144 116	182 753
Cəmi uzunmüddətli aktivlər		144 116	182 753
Qısamüddətli aktivlər			
Ehtiyatlar	7	27 600	16 947
Pul vəsaitləri və onların ekvivalentləri	8	5 955 094	11 235 024
Cəmi qısamüddətli aktivlər		5 982 694	11 251 971
Cəmi aktivlər		6 126 810	11 434 724
Kapital və öhdəliklər			
Kapital			
Kapital ehtiyatları	9	276 305	254 282
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		433 014	152 856
Cəmi kapital		709 319	407 138
Uzunmüddətli öhdəliklər			
Sair qısamüddətli öhdəliklər		5 417 491	11 027 586
Cəmi qısamüddətli öhdəliklər		5 417 491	11 027 586
Cəmi öhdəliklər		5 417 491	11 027 586
Cəmi kapital və öhdəliklər		6 126 810	11 434 724

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin rəhbərliyi adından:

İdare heyətinin sədri

T.T.Əhmədov

Baş mühasib, maliyyə şöbəsi müdirinin müavini

A.N.Ibrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri

10 iyun 2024-cü il



11-21-ci səhifələrdə göstərilən izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ" PHŞ

MƏNФƏET VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT

(xərclərin funksiyaları üzrə)

31 dekabr 2023-cü il tarixində tamamlanan il üzrə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	İzahedici qeydin №-si	2023	2022 (yenidən təsnif edilmiş)
Əsas əməliyyat gəliri	10	1 626 414	1 097 155
Satışın maya dəyəri	11	(1 296 248)	(1 012 656)
Ümumi mənfəət		330 166	84 499
Sair əməliyyat gəlirləri (məqsədli maliyyələşdirmə)	10	6 763 042	1 157 153
İstifadə edilmiş material ehtiyatları	11	(5 442)	(3 928)
İşçi heyəti üzrə xərclər	11	(645 581)	(685 316)
Amortizasiya ayırmaları	6	(50 007)	(54 582)
Sair əməliyyat xərcləri	11	(6 089 997)	(436 586)
Əməliyyat mənfəəti (zərəri)		302 181	61 240
Maliyyə mənfəəti (zərər)		302 181	61 240
Hesabat dövründə xalis mənfəət (zərər)	12	302 181	61 240
Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)		302 181	61 240
O cümlədən, əsas Təşkilatın sahiblərinin mənfəəti (zərəri)		302 181	61 240

**Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında
MƏLUMAT**

	İzahedici qeydin №-si	2023	2022 (yenidən təsnif edilmiş)
İstifadə edilmiş material ehtiyatları	11	(5 442)	(3 928)
İşçi heyəti üzrə xərclər	11	(1 926 556)	(1 666 693)
Amortizasiya ayırmaları	6	(50 007)	(54 582)
Digər əməliyyat xərcləri	11	(6 105 270)	(467 865)
Cəmi əməliyyat xərcləri		(8 087 275)	(2 193 068)

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi" PHŞ-nin rəhbərliyi adından:

İdare heyətinin sədri

T.T.Əhmədov

Baş mühasib, maliyyə şöbəsi müdirinin müavini

A.N.İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri

10 iyun 2024-cü il



“TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ” PHŞ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 dekabr 2023-cü il tarixinə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

İzahedici qeydin №-si	Ödənilmiş nizamnamə kapitalı	Qanunve- ricilik üzrə ehtiyat	Diger ehti- yatlar	Bölüş- dürüll- məmiş mənfəət (ödənil- məmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvelinə qalıq	100 000		311 106	386 054	797 160
Hesabat dövründə uçot siyasetində dəyişikliklər və ya əhəmiyyətli səhvlerlə bağlı düzəlişlər			311 106	386 054	697 160
Səhvlerin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvelinə qalıq	100 000		311 106	386 054	797 160
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)		269 414		437 035	706 449
Kapitalın maddələri arasında köçürmələr		470 998		(33 963)	437 035
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	100 000	269 414		437 035	806 449
Əvvəlki hesabat dövrünün sonuna qalıq	100 000	269 414		437 035	806 449
Hesabat dövründə uçot siyasetində dəyişikliklər və ya əhəmiyyətli səhvlerlə bağlı düzəlişlər	(100 000)	(269 414)	254 282	(284 179)	(399 311)
Səhvlerin düzəldilməsindən sonra əvvəli hesabat dövrünün əvvelinə qalıq			254 282	152 856	407 138
Hesabat dövründə xalis mənfəət (zərər)			22 023	280 158	302 181
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi			22 023	280 158	302 181
Hesabat dövrünün sonuna qalıq			276 305	433 014	709 319

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin rəhbərliyi adından:

İdara heyətinin sədri



T.T. Əhmədov

Baş mühasib, maliyyə şöbəsi müdirinin müavini

A.N. İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri

10 iyun 2024-cü il

11-21-ci səhifələrdə göstərilən izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ” PHŞ

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(birbaşa metod)**

31 dekabr 2023-cü il tarixinə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	İzahedici qeydin №-si	2023	2022 (yenidən təsnif edilmiş)
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Xidmətlərin göstərilməsindən daxilolmalar	10	1 627 673	1 100 905
Digər gəlirlərlərdən daxilolmalar (məqsədli maliyyələşmə)	10	1 129 665	11 918 160
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar		2 757 338	13 019 065
Mallar və xidmətlərə görə xaricilmalar	11	(5 442)	(3 928)
Əməyin ödənişi üzrə işçi heyətinə ödənişlər	11	(1 926 556)	(1 666 693)
Digər ödənişlərə görə xaricilmalar	11	(6 105 270)	(467 866)
Əməliyyat fəaliyyətindən cəmi xaricilmalar		(8 037 268)	(2 138 487)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(5 279 930)	10 880 578
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(5 279 930)	10 880 578
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		11 235 024	354 446
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(5 279 930)	10 880 578
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		5 955 094	11 235 024

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri



T.T.Əhmədov

Baş mühasib, maliyyə şöbəsi müdirinin müavini

A.N.İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri

10 iyun 2024-cü il

11-21-ci səhifələrdə göstərilən izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.